

# “Uşaqlıqdan elmə, tədqiqata marağım olub”



**Oruc MUSTAFAYEV**

Son illər ölkəmizdə istedadlı gənclərin aşkarılması və onların elmi yaradıcılığa təşviq olunması istiqamətində görülən məqsəd-yönlü işlər tələbələrimizin fəal surətdə universitet auditoriyalarından başlayaraq tədqiqatçılıq fəaliyyətlərinə cəlb olunması müşahidə olunmaqdadır. Gənclər bir sıra problemlə məsələlərin araşdırılması üzrə tədqiqatlar aparır və elmi nəticələrin nüfuzlu jurnallarda dərcinə nail olurlar. Onlardan biri də tələbəlik illərindən elmi özünə həyat yolu seçmiş Aytən Səfərovadır.

Aytən Səfərova 1997-ci ildə Rusyanın İjevsk şəhərində anadan olub. Şirvan şəhəri 20 nömrəli tam orta məktəbi bitirib. Orta məktəbdə bütün fənlərə eyni dərəcədə maraq və həvəs göstərib. Ancaq kimya və coğrafiya fənləri onu daha çox cəlb edib. Ayrı-ayrı vaxtlarda biologiya və kimya üzrə olimpiadalarда, eləcə də məktəblərarası və şəhərlərarası təbiət elmləri üzrə yarışlarda iştirak edib. Elmə, elmi tədqiqatlara maraq onu Bakı Dövlət Universitetinə (BDU) gətirib. 2019-cu ildə BDU-nun kimya fakültəsində məzun olub.

A.Səfərova 2019-cu ilin noyabr ayında ASEAN Universitet Şəbəkəsinin (ASEAN Uni-

*Aytən Səfərova: “Hədəfim inkişaf etmiş ölkələrlə Azərbaycan arasında elmi körpülər yaratmaqdır”*

versity Network -AUN) dəstəyi, “Youth Break the Boundaries Fondu”, həmçinin, İndoneziyanın UİN Sunan Kalijaga Universitetinin tam məliyyələşdirdiyi “Research Attachment” Proqramının kimya üzrə ən uğurlu namizədi seçilib. İndoneziyanın sözügedən ali təhsil müəssisəsində tropik kimya üzrə tədqiqat aparıb.

“Azərbaycan müəllimi”nə verdiyi açıqlamada Aytən ASEAN University Network-də apardığı elmi tədqiqatlar barədə məlumat verib:

- Dünya üzrə müxtəlif ixtisaslardan (kimya ilə yanaşı, əlavə 6 ixtisas - kompüter elmləri, sənaye mühəndisliyi, riyaziyyat, siyaset elmləri, biologiya, fizika) bu proqrama ən uyğun namizədlər Misir, Malayziya, Keniya, Makedoniya, Tacikistandan olan tədqiqatçılarla birlikdə İndoneziyanın UİN Sunan Kalijaga Universitetində tədqiqat apardıq.

26 noyabr 2019-cu il tarixində sözügedən universitetin təşkil etdiyi, dünyanın 30 ölkəsin-dən professorların, tədqiqatçıların iştirak etdiyi, 200-dən çox məqalə və təqdimatın nümayiş olunduğu ICSE III (International Conference on Science and Engineering) beynəlxalq elmi konfransda BDU-da bakalavr dərəcəsi almaq üçün müdafiə etdiyim “Ferrit hissəcikli polimer nanokompozitlərin hazırlanması və analizi” adlı diplom işimin təqdimatını etdim. Elmi işim mükafatlandırıldı. Elmi məqaləm bu il “Biology Medicine and Natural Product Chemistry” jurnalında dərc olunacaq.

İndoneziyada olduğum 25 gün ərzində UİN Sunan Kalijaga Universitetində ölkəmiz haqqında, Azərbaycanın yüksək səviyyədə tanınması üçün dəfələrlə təqdimatlı çıxışlar etdim. Qürurla ölkəmizin tarixindən, mədəniyyətindən, məsiqisindən, bəstəkarlarımızdan bəhs etdim. Ermenistan - Azərbaycan Dağlıq Qarabağ müna-

qışəsi haqqında məlumat verdim. Bu, mənim vətəndaş olaraq borcumdur!

Universitetdə apardığım tədqiqatla yanaşı, həftə sonları tədqiqatçı, motivator və spiker olaraq seminarlara dəvət olunurdum. Seminarlarda Azərbaycanda apardığım tədqiqatlar haqqında məlumatlar verir, həmçinin fakültənin tələbələrinin təcrübələrimdən bəhs edirdim; elmi diskussiya atmosferi yaradırdıq.

Sonuncu həftə, tropik kimya üzrə tədqiqatı-mi yekunlaşdırıb, fakultə heyəti öündə elmi təqdimatımı etdim. Bu, bir növ elmi işin müdafiəsi idi. İndoneziya universitetində apardığım tədqiqatın adı “Green synthesis of BIEDIESEL (from coconut oil) using Brine crystal as Base catalyst precursors”dır. Apardığım tədqiqat işi bu il İndoneziyanın “İnovasiyondan” jurnalında dərc olunacaq.

## Elmi və beynəlxalq sferada ilk təcrübəm

Hesab edirəm ki, dünyaya, cəmiyyətə, xalqa müxtəlif istiqamətlərdə, fərqli işlərlə məşğul olaraq töhfə vermək olar. Mən görə elmi-tədqiqatla məşğul olmaq, yeniliklər etmək, innovasiyalar yaratmaq, planetə, ölkəmə töhfə vermək ən sərəflə işdir. Maraq və məqsəd varsa, enerji və həvəs hər zaman yaranacaq. Tədqiqat aparmaq, tədqiqati nə məqsədlə apardığını dərk etmək, müzakirə aparmaq, gördüyü işin nəticəsini təqdim etmək mənə böyük zövq verir.

İndoneziyaya səfər mənim elmi və beynəlxalq sferada ilk təcrübəm idı.

Yaxın dövr üçün hədəflərimdən ən əsası inkişaf etmiş ölkələrlə Azərbaycan arasında elmi körpülər yaratmaqdır. Hədəflərimdən biri də Yaponiyada magistratura təhsili almaqdır.